



Azərbaycan dünyaya
günəş kimi doğacaq.
Heydər ƏLİYEV

Xalqın sözü haqq sözüdür

LERİK



Nº 17-18 (593-594)

28 avqust 2019-cu il

Qəzet 1937-ci ildən çıxır

Qiyməti 40 qəpik

Yeni nailiyyətlərə doğru

2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrlə bağlı rayon icra hakimiyyəti başçısının hesabatına həsr olunmuş Şuranın geniş iclası keçirildi



Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyulun 31-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə irəli gələn vəzifələr və 2019-cu ilin birinci yarısında Lerik rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr" barədə Şuranın geniş iclası keçirildi.

Şura iclasını giriş nitqi ilə açan

miş, "SOCAR karbamid" və "SOCAR Polymer"ın zavodları işə salınmışdır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramları ölkənin hər yerində olduğu kimi rayonumuzda da uğurla icra edilmişdir. Rayonda yeni infrastruktur yaradılmış, təhsil, səhiyyə, mədəniyyət obyektləri inşa edilmiş, sahibkarlığın inkişafı yeni mərhələyə qədəm qoymuş, yeni avtomobil yolları inşa edilmiş, qaz və su xətləri çəkilmiş, elektrik təsərrüfatı yenilənmişdir. 10 mindən yuxarı yeni iş yeri yaradılmışdır. Bütün sahələrdə inkişaf qeydə alınmışdır. Lerik şəhəri daxil olmaqla kəndlərimizdə abadlıq-quruculuq işləri aparılmışdır.

Son 15 ildə rayon üzrə ümumi məh-

22 km-lik Şinəband-Orand-Nuravud-Zərdəbə avtomobil yolunda tikinti işləri sürətlə aparılır. Hər iki avtomobil yolunun asfaltlaşdırılmasına başlanılmışdır.

Azərbaycan Respublikası Prezidentinin rayonumuza qayğı və diqqəti ilə artıq rayonun 50 yaşayış məntəqəsi tam qazlaşdırılmış, cari ildə Peştətük kəndinə qaz xətti çəkilmişdir. Hal-hazırda tikintidə son tamamlanma işləri həyata keçirilir və VİZƏMİN kəndinin qazlaşdırılmasına başlanılmışdır.

Hesabat ilində şəhərin Arzuman Əsədullayev, Həzi Aslanov, Cəfər Cəbbarlı, Şiخالı Qurbanov, Nəsimi, Elşən Qasimov küçələrində asfaltlaşdırma işləri həyata keçirilmiş, digər küçə və dalanların asfaltlaşdırılması üçün hazırlıq işləri davam etdirilir. Lerik şəhər mərkəzi parkında təmir-bərpa işləri aparılır. Həzi Aslanov, Elmar Qarayev küçələrində 200 metrədən yuxarı istinad divanı inşa edilmişdir. Digər küçələrdə də istinad divarlarının tikintisi və bərpası nəzərdə tutulmuşdur. Park və xiyabanlarda bərpa işləri aparılmışdır. Şəhərin işıqlandırılmayan küçə və dalanlarında işıqlandırma işləri həyata keçirildiyini qeyd etdi. Şura iclasında rayon icra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Həbib Məlikov geniş məruzə ilə çıxış etdi

Şura iclasında Lerik Rayon Maliyyə İdarəsinin müdiri **Elman Abbasov**, rayon Statistika İdarəsinin müdiri **Ni-**

Vətəndaşlar dinlənildi

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.

Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 59 vətəndaş qəbul edildi.

Qəbul edilən vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, ev tikintisi, tikinti materialının verilməsi, maddi yardım verilməsi, ünvanlı dövlət sosial yardımının təyin edilməsi və digər məsələlərlə bağlı idi.

Qəbulda vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.



Livədirqə kəndində vətəndaşlar dedilər...



Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağirov 21 avqust 2019-cu il tarixdə rayonun Əvilə kəndində Livədirqə kənd inzibati ərazi dairəsindən olan vətəndaşlarla səyyar görüş-qəbul keçirdi.

Rayon icra hakimiyyətinin başçısı cənab Prezident tərəfindən qəbul edilən Dövlət Proqramlarının uğurlu icrasından, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan, o cümlədən minimum əmək haqlarının, pensiya və müavinətlərin əhəmiyyətli dərəcədə artırılmasından, eyni zamanda problemlili kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılmasından və digər sosial ödənişlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verdi.

Səyyar görüş qəbulda Azərbaycan Respub-

livədirqə-Əvilə kəndi arasındakı avtomobil yolunda körpünün quraşdırılmasına, Murya kəndinə su xəttinin çəkilişinə, əraziyə gələn yüksək gərginlikli elektrik xətlərinin əsaslı təmiri və kəndə xil xətlərin sip kəlləşdirilməsinə, Murya kənd tam məktəbi üçün yeni binanın tikintisinə, Livədirqə kənd ümumi orta məktəbinin bazası əsasında tam orta məktəbin açılmasına və digər problemlərin həllinə köməklik göstərilməsinə xahiş etdilər.

Səyyar görüş-qəbulda təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görülməli tədbirlər qeyd olundu. Qəbul zamanı qaldırılmış məsələlərdən 2-si yerində həll edildi,

likası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev iştirak edərək, vətəndaşları dinləndi.

Görüş-qəbulda vətəndaşlar tərəfindən 11 məsələ qaldırıldı. Vətəndaşlar Lerik-Mastail-Laman kənd avtomobil yolunun əsaslı təmirinə, Li-

6-nın Dövlət Proqramında icrasının nəzərdə tutulduğu bildirildi, digər məsələlərlə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Ay ərzində Kiravud, Nücvə və Cəngəmiran kəndlərində də səyyar görüş qəbüllər keçirilmişdir.

İkigünlük regional konfransda aktualıq

Lerik şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQDK) və Lerik Rayon İcra Hakimiyyətinin (RIH) birgə təşkilatçılığı ilə "Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu" mövzusunda regional konfrans keçirilib.

Konfransda Lerik RIH və DQDK-nin rəsmi nümayəndələri, eləcə də idarə, təşkilatlarda, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində çalışan qadınlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Lerik RIH başçısının müavini Arzu Vəliməmmədova mövzunun aktuallığından danışaraq cəmiyyətdə dini radikalizmə qarşı mübarizənin əhəmiyyətini qeyd etdi. Bildirib ki, dini radikalizmin geniş yayıldığı cəmiyyətlərdə xaos yaranır, dinlər və məzhəblər arasında münafiqlər baş verir. Bu münafiqlərin yaratdığı fəsadlar cəmiyyətin bütün sahələrində inkişafa mane olur, ölkənin infrastrukturunu məhv edir. Ölkəmizin nümunəvi dövlət-din münasibətindən danışan A.Vəliməmmədova dini maarifləndirmə işinin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Qeyd etdi ki, cəmiyyətimizin bütün sahələrində yüksək səviyyədə təmsil olunan qadınlar dini maarifləndirmə işinə də öz dəyərləri tənqidi rolunu oynayır.

Dövlət Komitəsinin Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova "Dini maarifçiliyin təşkilində qadınlar" mövzusunda məruzə ilə çıxış etdi. Şöbə müdiri çıxışında radikalizmin meydana çıxma səbəblərini siyasi, hüquqi, iqtisadi, dini, mədəni və fəlsəfi təzahürlərlə izah etdi. O bildirib ki, müasir dövrdə dövlət, dini icmalın, eləcə də cəmiyyətin hər bir fərdinin başlıca vəzifələrindən biri insanların arasındakı münasibətlərdə qarşılıqlı anlayışa nail olunması, müxtəlif din və mədəniyyətlərə mənsub insanların sülh şəraitində birgə yaşayışının təmin edilməsidir. Təbii ki, cəmiyyətdə dözümsüzlük, fa-



natizm, ekstremizm, bir sözlə radikalıq meyilləri baş qaldırırsa, insanlar arasında münasibətlər kəskinləşər və yeni münafiqlər ocaqları yaranar.

DQDK-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva "Erkən nikah və onun fəsadları" mövzusunda təqdimatla çıxış etdi. Təqdimatda erkən nikahla bağlı ölkə qanunvericiliyində təsbit olunan hüquqi prosedurlar, problemin yaranmasının səbəbləri, aparılan araşdırmalar və statistik göstəricilər haqqında ətraflı məlumat verildi. Y.Əliyeva erkən nikaha zərərli olduğunu, təhsildən uzaqlaşma, uzun illərdir formalaşmış stereotiplər, ailələrin "qayda-qanun"ları, maddi vəziyyət, eləcə də erkən nikahın törətdiyi fəsadlar - ailədaxili zoraklıq hallarının, ana və uşağ ölümlərinin, boşanmaların sayının artması, qadınlarda müxtəlif psixoloji, fizioloji xəstəliklərin yaranması və digər problemlər haqqında danışdı. Qeyd etdi ki, erkən nikah, ilk növbədə, insan hüquqlarının ciddi şəkildə pozulmasıdır və problemin yaranmasın-

da valideynlərlə yanaşı, gənclərin təhsil aldığı məktəb, ətrafdakı insanlar, ictimaiyyət də məsuliyyət daşıyır. Y.Əliyeva dünyəvi təhsilin və ictimai qnağın problemin həll olunmasına çox böyük fayda ola biləcəyini diqqətə çatdırıb, qızların təhsil almasının, yaxud hansısa bir sənət sahibi olmasının vacibliyini vurğulayıb.

DQDK-nin əməkdaşı Aysel Abdullayeva "Xurafat: necə və nə etməli" mövzusunda təqdimatda xurafat və onun törətdiyi fəsadlara toxunub. Xurafatın zərərliyi ilə bağlı nümunələr gətirən A.Abdullayeva onun cəmiyyətin inkişafına mane olduğunu və qarşısının alınmasında maarifləndirmənin, islami dəyərlərin düzgün formada, olduğu kimi təbliğ edilməsinin əhəmiyyətini qeyd etdi. Eyni zamanda, yas mərasimlərində yol verilən hədsiz israfçılıqdan söhbət açaraq bildirdi ki, yas mərasimləri ilə bağlı bütün İslam alimləri, ictimai xadimlər, eləcə də Qafqaz Müsəlmanlar İdarəsi də fətvə ilə çıxış edərək, israfdan uzaq, İslam dininə uyğun mərasimlərin keçirilməsinə tövsiyə edir.



Lerik Rayon İcra Hakimiyyətinin başçısı **Rövşən Bağirov** Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlət başçısı bu ilin əvvəlində qarşıya qoyulan vəzifələrin icra olunduğunu, ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin reallaşdırıldığını, ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu bildirmişdir. İqtisadiyyatımızın 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesinin 15,7 faiz, kənd təsərrüfatı 13 faiz, ticarət dövriyyəsi 20 faiz, qeyri-neft ixracı 15 faiz, əhalinin gəlirləri 6,6 faiz artmış, valyuta ehtiyatları 4 milyard artaraq 49 milyard dollara yüksəlmiş, iqtisadiyyata 6 milyard dollardan çox sərmayə qoyulmuş, sahibkarlara 50 milyon manata-dək güzəştli kredit ayrılmış, büdcə daxilolmaları 440 milyon manatdan çox artmış, minimum əməkhaqqı 130 manatdan 250 manata, pensiya 116 manatdan 200 manata çatdırılmış, məcburi köçkünlərə verilən müavinət 50 faiz artırılmış, problemlili kreditlərə bağlı olan məsələ həllini tapmış, 400 kilometrə yaxın avtomobil yolu çəkil-

miş, buraxılışı 2003-cü ilə nisbətə 2018-ci ildə 6,6 dəfə, sənaye 13,3 dəfə, kənd təsərrüfatı 3,1 dəfə, əsas kapitalla yönəldilmiş vəsait 23,6 dəfə, ondan tikinti-quraşdırma işləri 30,8 dəfə artmışdır.

2019-cu ilin birinci yarımında rayon üzrə 976, o cümlədən 226 daimi, 750 isə müvəqqəti iş yerləri yaradılmışdır. Ümumilikdə isə 2003-2018-ci və 2019-cu ilin altı ayı ərzində 14426 yeni iş yeri açılmışdır ki, bunun da 40 faizdən çoxu daimi iş yerləridir.

Fövqəladə Hallar nazirliyi tərəfindən təbii fəlakət nəticəsində fərdi yaşayış evləri qəza vəziyyətinə düşmüş 30 fərdi yaşayış evinin tikintisində son tamamlanma işləri aparılır.

Lerik şəhərinə alternativ su xəttinin və Şingədulan, Sors, Molalan və Geskon kəndlərinə yeni su xəttinin çəkilməsi ilə bağlı tikinti işləri davam etdirilir. Artıq Mastail-Lerik alternativ su xəttinin çəkilişi başa çatdırılaraq xətt istifadəyə verilmişdir.

Lerik şəhərində 48 mənzilli, 4 mərtəbəli, 3 girişli yeni yaşayış binasının mərtəbələrinin tikintisi başa çatdırılmışdır. Binada bəzək işləri həyata keçirilir. 56 km-lik Lənkeran-Lerik və

zaməddin Muradov və rayon Məşğulluq Mərkəzinin direktoru Zəfər İsmayılov çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər.

Rayon icra hakimiyyətinin başçısı **Rövşən Bağirov** ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlarla dövlətçiliyin möhkəmləndirilməsində, ölkənin sosial-iqtisadi inkişafında və ictimai-siyasi həyatında xüsusi xidmətləri görə **Lerik Rayon Baytarlıq İdarəsinin aparıcı baytar həkimi Süsəddin Salayevin** və **təqaüdü Hilal Qubadovun "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə, uzun illər dövlət qulluğunda səmərəli fəaliyyətinə görə rayon icra hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Əflatun İbrahimovun "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edildiyini diqqətə çatdırdı.** Bunu rayonun ictimaiyyətinə və bütün ziyalalarına verilən qiymət olduğunu bildirdi, medal və vəsiqələri təqdim etdi.

Şura iclasında təkliflər nəzərə alındı, müvafiq qərar qəbul edildi.

Xəzər fatehi üçün dəniz darıxır

Otən illərə körpü

Mavi gözlü Xəzərin cilvələnen sularını, qağayaların səsküylü uçuşlarını, Bakı buxtasından aralanmış gəminin dənizin üzərində saldığı ağı çiğiri seyr edə-edə Neft daşlarına dünyanın "səkkizinci möcüzəsi"nə - polad dirəklər üzərində qurulmuş "əfsanəvi şəhər" çatdı. Xəzərin tez-tez şahə qalxan dəlisov dalğaları, tufanın, qasırğanın "sərt üzü" onu heç vaxt qorxuda bilməyib.

Papağını havayı yerə güneyə yandırmağı və möcüzələr adasına öz arzusu, istəyi ilə işləməyə gəlib, sonra Xəzərin şıltaqlığına, "sərt üzünə", çətin neftçi peşəsinə dözməyərək polad adanı həmişəlik tərək edənə oxşamağı. Neft daşlarının gecə-gündüz qaynayan həyatına, mayası zəhmətdən yığılmış insanların güdrətinə, fədakar iş yoldaşlarına, dostlarına vurulduğu, ömrünü dənizə bağladığı üçün buradan heç vaxt ayrılmadı. Heç o özü də əvvəlcə deyər bilməzdi ki, Qurban Abbasov, Akif Əmənov, Mixail Kaverçikin kimi dəniz fəatələri ilə birlikdə əfsanəvi şəhərin ən zəhmətkeş, hörmətli və layiqli, ad-san, nüfuz sahibinə, ən gənc Sosialist Əməyi Qəhrəmanına çevriləcək! Lenin ordeni və "Qızıl ulduz" medalına layiq görülmək, onun haqqında şeirlər, poemalar, oçerklər yazılacaq, "Xəzərlə döyünən ürək" sənədli povesti nəşr olunacaq, məhəllər bəstələəcək, mavi ekrandan göstəriləcək, məclislər yuxarı başında olacaq yer. Onun fədakar əməyi iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanına, Qırmızı Əmək Bayrağı ordeninə, Ümumittifaq Mərkəzi Həmkarlar İttifaqı Şurasının Fəxri fərmanına, Ümumittifaq XTNS-nin "Kiçik gülmüş" və "Böyük gülmüş" medallarına, "Əməkdar inşaatçı" adına layiq görülmək! Bir neçə qurultaya nümayəndə seçiləcək!

Xeyallar onu tərkinə alıb dünyaya göz açdığı, ilk dəfə həyatın, zəhmətin şirinliyini daddığı, saf havasını udduğu, kəhrizini diş göynədən büllür suyunu içdiyi Nimekeş kəndinə aparıb çıxardı. Həyatında qeyri-adi nə vardı? Əslində heç bir şey. Ancaq onun halal zəhmətə, yaradıcı əməyə bağlılığı, iradəsi, qatıyyəti, insanlığı, prinsipliliyi, söz yox ki, çoxlarından fərqli idi, ona



Sosialist Əməyi Qəhrəmanı Xanoğlu Bayramov

həyatda əbədi bir iz, yaşantı qoymağa kömək etdi! Xanoğlu Bayramov "kabinet adamı" ola bilməyəcək, həyatda öz fikrini çəkinmədən, sərbəst deməyi bacaracaq, həmişə müstəqil düşünməyə malik olacaq, səriştəsiz, aştəgəl rəhbərlərin səhvini çəkinmədən üzünə deyəcək, xalqına, Vətəninə kişi kimi xidmət edəcək, ən ağır, ən təhlükəli sahələrdə döşünü irəli verəcək. Azərbaycanın şöhrətini, qüdrətini artıran "qara qızıl" çıxarımları misilsiz kömək edəcəkdi. "Abşeron" romanının neçə-neçə gənc qəhrəmanına əsl həyat və təcrübə dərəsi keçəcək, haqqı əməkçi insan mücəssəməsi kimi neft daşlarında hamı onu barmalğa göstərəcək, xeyirxahlığına, insanlığına, ziyallığına, əhsəqqallığına hörmətlə yanaşacaqdı...

Tarixləşmiş anlar

1933-cü ilin sentyabr ayında Leri kin Nimekeş kəndində həyata göz açan Xanoğlu Bayramov beş yaşında olarkən Lənkeranın Avropa sovxozuna köçüblər. Atası Vəli kişi neft sənayesində çalışırdı. O istəyirdi ki, oğlu da neftçi olsun, yerin dərinliklərində gizlənməmiş xəzinəyə, "qara qızıl" a sahib olsun, xalqın tərəqqisi üçün əlindən gələni əsirgəməsin. Bunun üçün peşə təhsili, səriştəsi də lazımdı. FZU-nu - fabrikanın məktəbini bitirdikdən sonra 1950-ci ilin may ayında elektrik qaynaqçısı peşəsinə işləndi bu gənc. Lakin sinəsində vulkan gizlənməmiş gənc Xanoğlu "Ordconkidzəneft" tikinti-quraşdırma kontorunda işə başlayır. Sonralar isə o, lazım olan

bütün ixtisasları-quraşdırıcı, sürücü, ekskavatorçu, krançı, maşinist, boruduzan traktorçu, elektrik mantlyoru və s. peşəkarına öyrənir. Aydan-aya, ildən-ildə deyil, gündən-günə şərəfli zəhmət meydanında gərgin fiziki əməklə məşğul olurdu. Neftçi əməyi-ne yaradıcılıqla, elmi əsaslarla yanaşmaq onu daha çox maraqlandırır. Yayın bürküsündən, qışın sazağından üzü bərkilib tunca dönmüşdü. Gecə-gündüz işləməklə bərabər orta təhsil almış, Bakı Neft Texnikumunun axşam şöbəsini bitirmiş, qazma üzrə texnik ixtisasına işlənmişdi. 1953-cü ildən "Azərdenizneftinsaat" trestində qaynaqçı, iş icraçısı işləmişdir. 1967-ci ilin sentyabr ayında bir il müddətində Bolqarıstana xidməti ezamiyyətə göndərilmiş, Qara dəniz Bolqarıstan şəlfində hidrotexniki qurğuların ilk qurucusu və Qara dəniz fatehi kimi ad çıxarmışdı. Ona mətbuatda çoxlu yazılar həsr olunmuşdu. Şöhrəti getdikcə hər yərə yayılırdı.

Xanoğlu Bayramov xarici ölkəyə ezamiyyətdən qayıtdıqdan sonra iş icraçısı, tikinti-quraşdırma idarəsinin rəisi və "Xəzərdenizneftinsaat" trestinin müdiri vəzifəsinə təyin olunmuşdu. Sonra isə bu trestin müdiri müavini olmuş, 1995-ci ildən ömrünün sonunadək o, bu trestin 1 sayılı ixtisaslaşdırılmış Təmir-Tikinti İdarəsində rəis vəzifəsində çalışmışdı. Vəzifəsinə həmişə məsuliyyətlə, yüksək təşkilatçılıq bacarığı ilə icra etmişdir.

O həmişə yenilik hissi ilə yaşayırdı

...Xəzərin dərin qatlarına hücum getdikcə reallaşdı. O vaxtlar Neft daşlarında estekadanın polad dirəkləri dənizin dərinliyinin 42 metrə çatan sahəsində qərar tutmuşdu. İlk dərinlik özülünün inşası ilk təcrübə olduğu üçün çox məsuliyyətli iş idi. İlk stasionar dəniz özülünü "Günəşli" yatağında quraşdırmaq tapşırığını icra etmək Sosialist Əməyi Qəhrəmanı Xanoğlu Bayramovun rəhbərliyi etdiyi idarəyə həvalə olundu. Quraşdırıcı inşaatçılar işə həvəslə, yeni texnologiya əsasında başladılar, hər şeyi dəqiqliklə ölçüb-bidirdilər. 1977-ci ilin noyabr ayında Xəzərin ekvatoriyasında dərinlik 87-94 metrə çatan sahədə 1 sayılı özül təhvil verildi. Görülmüş işin keyfiyyəti rəhbərliyi də razı saldı. Quraşdırıcı inşaatçılar dəniz özülünün tikintisi ilə bərabər, on kilometrlik estekada, açıq dənizdə kompressor stansiyaları, körpülər, yüz kilometrlik neft-qaz

kəmərlərini, sənaye və məişət obyektləri, digər sənaye və məişət obyektləri, yataqxana kompleksi istifadəyə verdilər. Dəniz qurğuları ustası, Xəzərin fatehi dəfələrlə dənizin coşğun dalğaları ilə qarşılamalı olmuş, hər dəfə öz mübarizədə qalıb çıxmışdı. Bolqarıstanda olarkən Xanoğlu Bayramov 18 diametri olan boruların içində 16

vermişdi. 60-cı illərdə Azərbaycan Dənizneft Tikinti Trestinin istehsalat-texniki şöbəsinin rəisi Hüseyn Şixmətovun layihəsi üzrə yeni estakada qurulan kranı ilk dəfə Xanoğlanın sahəsində sinadılar. Estekadaları yeni üsulla və sürətlə quran təzə bir mexanizmin taleyi ona tapşırılmışdı. İstifadəsiz qalmış min tonlarla boruların yenidən

adı verilmişdir. Oğlanları Oqtay və Füzuli, qızı Sevil də atasının yolu ilə gəlmiş, neftçi peşəsinə seçmişlər.

Mərhum neftçi-inşaatçı respublikanın və Leri kin bütün ictimai-siyasi həyatında fəal iştirak edib. Zorla cəlb olunduğumuz müharibənin vurduğu yaralar, ürəyimizdə qövr



diametri olan başqa boruların yerləşdirilməsi məqsəduyğun bilib həmin üsuldən istifadə etdi. Boruların iç-işə yerləşdirilməsi onların ömrünü birə-on qat artırdı.

Xəzərdə hidroqurğuların mühafizəsi problemi dəniz qəhrəmanını həmişə narahat edirdi. O, bu barədə çoxlu səmərələşdirici təklifin müəllifi oldu. Xəzərin dəniz havası, saşə qalxan dalğaları şor su gecə-gündüz öz işini görür və korroziyanı iki-üç qat sürətləndirir. Estekadaların süstü hissələrinə xüsusi rəng çəkilsə də, suda elektrik sahəsi yaradılsa da bu paslanmanın qarşısını tam ala bilmir, qoca hidrotexniki qurğunun əsaslı təmirə ehtiyacı olur. Dəniz şəhərciyinin ikimətblə evlərində zərər yitirmədən 50-ci illərin əvvəllərində basdırılmış dirəkləri, aşırımları təzələməkdən ötrü Ümumittifaq Dövlət Dəniz Neft-Qaz Qurğuları Elmi-Tədqiqat və Layihə İnstitutunun layihəsinə əsasən 2,5 milyon vəsait ayrılmışdı. Binaların altındakı polad "ayaqlar" dəyişmək, şəhərciyi "ciyində" saxlayan polad dirəkləri, bərkidici qolların təzələnməsi üçün Xanoğlu Bayramovun layihəsinə əsasən 350 min manat vəsait sərf edildi. Bu optimal variant 2 milyon manatdan çox dəniz vəsaitinə qənaət etməyə imkan

istehsalata qaytarılması ideyası da onundur. Səmərələşdirici, ixtiraçı, yenilikçi, sinəsində ulduz parlayan dəniz fatehi Xanoğlu Bayramovun!

Ürəyi saf, məramı uca Xanoğlu Bayramov

Minlərlə, milyonlarla halal zəhmətlə yaşayan, şərəfatlı adı ilə seçilən, hörmət-izzət, böyük nüfuz sahibi olan, əməkçilər arasında seçilən Xanoğlu Bayramov olmaq üçün Xanoğlu Bayramov olasan gerek! Neft daşlarının yaradılmasının 50 illik yubileyini qeyd etmək, dənizdə neft çıxarmanın bayraqda Xanoğlu Bayramov qismət olmasa da "tara qızıl" ustaları onu unutmadılar, xatirəsinə ehtiramla yad etdilər. İqtisadiyyatımızın şah damarı olan neft sənayesində onun əvəzsiz xidmətlərini qeyd etdilər. Tanrıdan ona rəhmət və behişt dilədlər. Bakı şəhər İcra Hakimiyyəti başçısının 23 noyabr 1999-cu il tarixli 117 nömrəli sərəncamı ilə yadığı Əmircan qəsəbəsindəki Fioletov küçəsinə Sosialist Əməyi Qəhrəmanı Xanoğlu Bayramovun

eləyən didərgin problemi onu həmişə narahat edirdi. Bakıdakı bağ evini də kəlbəcərli qaçqına vermişdi. Leri kin xəmərinin çəkilməsinə kömək edib. Ən əsası da budur ki, 50-ci illərdə köçürülmüş Nimekeş kəndini bərpa edərək ona can verdi, bu kəndə yol və su çəkirdi, bir neçə ev inşa etdirdi. Təsərrüfat yaratdı, 70 illə işiq üzü görməyən kəndi ilk dəfə elektrik enerjisi verdi. Hələ başqa abadlıq işləri də görəcəkdik. Lakin buna ömrü çatmadı. İndi ata-baba yurdu da onun ayaq izlərinə, isti nəfəsinə həsrətdir. Dünyanın möcüzələr adası, coşğun dalğalı Xəzər onsuz darıxır, yolunu gözləyir. Axi, o: "Dənizsiz darıxıram, dənizsiz yaşaya bilmirəm" - deyirdi. - Elə bil həmişə dəniz çağırır mənı..."

Bitib-tükənməyən ömrün sahibi Xanoğlu Bayramov ömrü boyu uca zirvədə qərar tutmuşdu. Bu ucalığı əziz tutmaq üçün adı yasağatlı, "polad şəhər"də büstünü qoymalıydı. "Dəniz çağırır mənı" sənədli filmi çəkilsə, yaqın neftçi qəhrəmanın ruhu şad olar, məzarı nurla dolar...

İdris Şükürlü, Azərbaycanın Əməkdar jurnalisti

Gəncləri zərərli vərdişlərdən qoruyacaq

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Leri kin Rayon Komissiyasının rəhbərliyi ilə aidiyyəti orqanlar tərəfindən 2019-cu ilin 6 ayı ərzində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı"nın tələblərindən irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində kompleks təşkilatı tədbirlər həyata keçirilmişdir.

Dövlət Komissiyasının 2019-cu il üçün İş Planı rəhbərlik və icra üçün qəbul edilmiş, rayon komissiyasının 2019-cu il üçün Tədbirlər planı tərtib edilərək Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupuna təqdim edilmişdir.

Rayon komissiyasının 2019-cu il üçün tərtib edilmiş tədbirlər planında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin, bələ vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi, narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığın ilkin profilaktikası, antinarkotik təbliğat, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düşürmüş şəxslərin müalicə edilməklə sağlamlıq həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövürün tələblərinə uyğunlaşdırılması, antinarkotik təbliğat və maarifləndirmə istiqamətində rayon Polis şöbəsi, rayon Mərkəzi xəstəxanası, ərazi tibb müəssisələri, ərazilər üzrə yerli icra hakimiyyəti, özünüdəyə orqanları rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, gənclərin asudə vaxtının təşkilatı və məşğulluq problemlərinin həll olunması istiqamətində kompleks tədbirlər görülməsi və həyata keçirilən tədbirlər barədə ictimaiyyətin məlumatlandırılmasının təmin edilməsi nəzərdə tutulmuşdur.

Antinarkotik təbliğat təşviqat tədbirlərinin səmərəliliyinin artırılmasını təmin etmək məq-

sədə ilə rayon komissiyasının (2527)46021 nömrəli etimad telefonu təşkil edilmiş, bu barədə məlumatlar rayon İcra Hakimiyyətinin internet saytında yerləşdirilmiş və rayonun yaşayış məntələrinde elanlar yerləşdirilməklə etimad telefonu ilə bağlı əhali məlumatı qaydada məlumatlandırılmışdır.

Leri kin Rayon İcra Hakimiyyəti başçısı yanında Şüaranın 10 may 2019-cu il tarixli iclasında Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 2013-cü il tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın rayonda 2018-ci ildə icra vəziyyəti barədə məsələ müzakirə olunmuş, rayon komissiyasının, rayon polis şöbəsinin və digər aidiyyəti orqan rəhbərlərinin mübarizə-profilaktika tədbirləri barədə hesabatlarının dinlənilməsi təmin edilmiş, Şüaranın iclas qərarından və Dövlət Komissiyasının 2019-cu il üçün İş Planından irəli gələn zəruri məsələlərin icrası ilə bağlı aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilmişdir.

Rayon komissiyasının 2019-cu ilin 6 ayı ərzində 2 iclası keçirilmişdir. Komissiyanın 2 fevral 2019-cu il tarixli iclasında aidiyyəti orqanların, rayon Polis şöbəsinin narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış, mübarizə-profilaktika tədbirləri barədə, rayon Mərkəzi xəstəxanasının narkomanlığa düşürmüş şəxslərinin qaydiyyətinə alınması, onlarla müvafiq profilaktiki və müalicəvi tədbirlərin həyata keçirilməsi ilə bağlı hesabatları, 29 iyun 2019-cu il tarixli iclasında Dövlət Komissiyasının 2019-cu il üçün İş Planında nəzərdə tutulmuş tədbirlər, o cümlədən rayon Polis şöbəsi və aidiyyəti orqanlar tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış tədbirləri, narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısının alın-

ması, narkotik xassəli bitkilərin ekilib-becərilməsi, yabani şəkildə yetişən bu növ bitkilərin "Xaş-xaş-2019" kompaniyası çərçivəsində aşkar olunub məhv edilməsi ilə bağlı hesabatları dinlənilmişdir. Əlavə olaraq rayon komissiyasının rəhbərliyi ilə BNMI-nin Cənub Regional Şöbəsinin, Leri kin Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin əməkdaşları tərəfindən rayonun yaylaq ərazilərində dövlət torpaqlarında və sərhəd zonasında ərazisində "Xaş-xaş-2019" şərhi adı altında yabani şəkildə bitmiş narkotik tərkibli xaş-xaş kollarının aşkar edilərək yığılması və yandırma üsulu ilə məhv edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Rayon komissiyasının rəhbərliyi ilə rayon Polis şöbəsi, Təhsil şöbəsi, rayon Mərkəzi xəstəxanası və Gənclər və İdman idarəsinin narkomanlığın yayılmasının qarşısının alınması məqsədi ilə ictimaiyyətin iştirakı ilə davamlı kompleks qabaqcıl tədbirləri davam etdirilmişdir. Antinarkotik təbliğat təşviqat tədbirlərinin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə rayonun ictimaiyyət nümayəndələrinin, qadın və gənclər təşkilatlarının nümayəndələrinin təklifləri nəzərə alınmaqla rayon komissiyasının tövsiyələri hazırlanaraq kənd ərazi icra nümayəndəlikləri, yerli özünüidarəetmə orqanları, ərazi tibb, təhsil müəssisələrinin rəhbərlərinə göndərilməsi təmin edilmişdir.

Rayonda 2019-cu ilin 6 ayı ərzində narkomanlığın profilaktikası istiqamətində, o cümlədən işaxtaran və işsiz gənclərin məşğulluğunun təmin olunması sahəsində kompleks tədbirlər davam etdirilmişdir. Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon Məşğulluq mərkəzinin sifarişinə əsasən Leri kin texniki peşə məktəbində gənclər üçün peşə təlim kursları təşkil edilmiş, 20-dən artıq gənc təlim kurslarını bitirərək rayonun idarə, müəssisə, təşkilatlarında əmək fəaliyyətinə cəlb olunmuşdur. Əlavə olaraq 481-dən artıq işaxtaran vələndaş rayonun Vov, Conu,

Əvilə,Boykəndil,Zenonu, Vamaşğon və Vıllık kənd məktəblərinin əsaslı tikinti işlərində, Piran-Hamarat-Vıjaker və Lerik-Orand-Nuravud-Zərdəbəyə avtomobil yollarının əsaslı tikintisində, Leri kin şəhərində mərkəzləşdirilmiş kanalizasiya sisteminin və suta-mizleyici qurğuların əsaslı tikintisi layihəsi çərçivəsində, Leri kin şəhərində inşa edilən 48 mənzilli yaşayış binasının tikintisində, Orand və Siyov kənd tam orta məktəblərin əsaslı tikintisində və şəhərdə icra edilən tikinti-abadlıq işlərində işlə təmin olunmuşdur. Cənab Prezidentin tapşırığına əsasən rayon Kommunal müəssisələri istehsalat birliyində 80, rayon Qaz istismar sahəsində 42, rayon Vıllı idarəsində 39, digər xidmət sahələrində 184 olmaqla 365 yeni ictimai işlər təşkil edilmiş, DOST-İŞ mərkəzinin xətti ilə işsiz vələndaşlar işlə təmin olunmuşdur. Ümumillikdə 2019-cu ilin 6 ayı ərzində rayonda icra edilən tikinti işlərində və ictimai işlərdə 976 nəfər işlə təmin olunmuşdur ki, onların 641-ni 17-35 yaşlı gənclər təşkil edir.

2019-cu ilin 6 ayı ərzində rayon Mərkəzi xəstəxanası tərəfindən narkomanlığa düşürmüş şəxslərin qeydiyyata alınması, onlarla müvafiq profilaktiki və müalicəvi tədbirlərin həyata keçirilməsi, narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığın ilkin profilaktikası, antinarkotik təbliğat və maarifləndirmə sahəsində fəaliyyətinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Rayon ərazisində qeydiyyata olan 32 nəfər narkoloji xəstə, 9 xroniki alkoqolizmdən əziyyət çəkən şəxs və 26 profilaktiki qeydiyyata olan şəxslərlə müvafiq kompleks müalicə-profilaktika işlərinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması təmin edilmişdir. 2019-cu ilin hesabata dövrü ərzində rayon ərazisində narkoloji xəstə aşkar olunmuşdur. Rayonun təhsil müəssisələrində məktəblilər (tələbələr) arasında narkomanlığın və ağır yoluxucu xəstəliklərin (Hepatit C, QİÇS) yayılmasının qarşısının

alınması istiqamətində 3 tam orta məktəbdə məşğələ proqramı icra edilmişdir. Əlavə olaraq AIDS-ə Mübarizə Mərkəzinin Əsasnaməsində göstərilən həssas qrupa daxil edilən şəxslərin o cümlədən rayon mərkəzi xəstəxanasının narkoloji müşahidəsində olan narkomanlardan 4 nəfərin qanının müayinəyə göndərilməsi təmin edilmişdir. Bu istiqamətdə tədbirlər davam edir.

2019-cu ilin 6 ayı ərzində aidiyyəti orqanların- rayon polis şöbəsi, təhsil şöbəsi, rayon mərkəzi xəstəxanası və rayon gənclər və idman idarəsinin narkomanlığın yayılmasının qarşısının alınması məqsədi ilə yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış yerləri, işlədiyi, təhsil aldığı inzibati ərazilər üzrə ictimaiyyətin iştirakı ilə kompleks şəkildə profilaktiki və maarifləndirmə tədbirləri davam etdirilmişdir. Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən rayonun ümumtəhsil məktəblərinin X-XI siniflərində fakultativ məşğələ saatları hesabına həftədə 1 saat olmaqla şagirdlərə sağlamlıq həyat tərzi, narkotiklərin insan sağlamlığına zərərli ilə bağlı məlumatlar verilmişdir. Məktəblərdə pedaqoji və valideyn sularan, yerli bələdiyyələr, qeyri-hökumət təşkilatları ilə əlaqə genişləndirilmiş, tədris müəssisələrində nəzarət qruplarının fəaliyyəti gücləndirilmiş, ərazilərdə ictimaiyyətin iştirakı ilə "Ağ ölüme YOX deyək", "Sağlam bədəndə sağlamlıq ruh olar", "Yeniyyət və gənclərimizi zərərli vərdişlərdən qoruyacaq", "Narkomanıya ümumbəşəri beladır", "Narkomanlıq bədbəxtlik vasitəsidir" mövzularında söhbətlər aparılmışdır.

Antinarkotik təbliğat maarifləndirmə tədbirləri çərçivəsində rayon İcra Hakimiyyətinin dəstəyi ilə 26 iyun BMT-nin Narkotiklərə Mübarizə Günü münasibətilə aidiyyəti orqanların, yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələri nümayəndələrinin şəhər 1 sayılı Texniki fənlər təmayüllü liseyində məktəbli gənclərə görüşü keçirilmiş, görüşdə yerli özünüidara

orqanlarının, ictimaiyyət nümayəndələrinin və məktəbli gənclərin təklifləri dinlənilmişdir. Rayonda idmanın kütləviliyinin artırılması, yeniyyət və gənclər arasında sağlamlıq həyat tərzinin təbliği, uşaq, yeniyyət və gənclərin fiziki sağlamlılıqlarının möhkəmləndirilməsi, mövcud idman obyektlərindən səmərəli istifadənin təmin edilməsi məqsədilə rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə rayonda futbol, voleybol, sərbəst güleş, şahmat, basketbol, taekvondo, ağır atletika və s. idman növləri üzrə idman birlikləri təsis edilmiş, onların fəaliyyətinin təmin etmək məqsədilə tədbirlər həyata keçirilmişdir. 2019-cu ilin I və II rübü ərzində idman birliklərində aylıq yarışlar keçirilmiş, təşkil olunan yarışlara gənclər və yeniyyətlər cəlb olunmuşdur. Əlavə olaraq rayon İcra Hakimiyyətinin dəstəyi ilə orta məktəb şagirdlərinin iştirakı ilə şahmat, voleybol, güleş üzrə rayon çempionatları keçirilmiş, qaliblərin ictimaiyyət nümayəndələrinin və məktəblilərin iştirakı ilə mükafatlandırılması mərasimi keçirilmişdir.Əlavə olaraq gənclər və yeniyyətlər arasında keçirilən rəsmi və yazı müsabiqələri, "Kim, nə, hara?", "7 sual-7 cavab" adlı intellektual bilik yarışları, digər kütləvi idman tədbirləri narkomanlığın qarşı mübarizə sahəsində görülən işlərin tərkib hissəsi olmuşdur. Rayon Polis şöbəsi əməkdaşlarının rayonun ümumtəhsil məktəblərində məktəbli gənclərə görüşləri keçirilmiş, diskussiyalar təşkil olunmuşdur. Rayon Gənclər və idman idarəsi tərəfindən rayon təhsil şöbəsi ilə birgə müxtəlif əbədi-bədi gənclərin təşkil edilməsi yeniyyət və gənclərdə narkomanlığa meyil kimi zərərli vərdişə qarşı bənzərləyici ruhunun formalaşmasında əvəzsiz rol oynamışdır.

Calli Baxşiyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Leri kin Rayon Komissiyasının sədri

Dövlət başçısı həmişə bizim yanımızdadır



Dövlətimizin başçısı, çox hörmətli İlham Əliyev Lərik sferalarının birini daha çox xatırlayır. Prezident Lərik şəhər infrastruktur layihələrinin həyata keçirilməsi üçün əsaslı təminat barədə sərəncam verdi.

Yaxşı yadımdadır, iş elə getirdi ki, mən İlham Əliyevlə, onun xanım Mehriban

Əliyeva ilə həmsöhbət oldum. İnternet məktəbinin əsaslı təmir edilməsi cənab Prezidentdən xahiş etdim. Dövlət başçısına xalq təbabətinə dair kitablarını təqdim etdim, respublika rəhbəri kimi ona uğurlar, uzun ömür arzuladım, ən xoş arzularımı bildirdim. Mən o unudulmaz anları heç vaxt unutmuram.

Çox keçmədi ki, Prezident təqaüdünə layiq görüldüm. Onda başa düşdüm ki, müəllimin, alimin zəhməti itmir, layiqincə qoyumətləndirilir.

O vaxtdan illər keçib. Prezident bir neçə dəfə Lərikə gəlib. Hər dəfə də Lərikdə Prezidentin sərəncamları ilə həyata keçirilən sosial-iqtisadi inkişafın, tikinti-quruculuq işlərinin şahidi olmuşuq. Bu gün Prezidentin sərəncamları ilə həyata keçirilən inkişaf xətti sonsuz fərəh hissi doğurur, hamımızın rifah halının yaxşılaşmasına səbəb olub.

2019-cu il həyata keçirilən islahatlar illi kimi yadda qaldı. Uğurla aparılan sosial-iqtisadi siyasət nəticəsində ümumilikdə 2 milyon çox vətəndaşın maddi təminatı artırıldı. Ölkə əhalisinin sosial rifah halının

yaxşılaşmasına yönəlmiş islahatlar Prezidentin göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. Bu onu göstərir ki, dövlət başçısı həmişə vətəndaşların yanındadır, hər zaman xalqın problemlərinin həlli barədə düşünür və əməli addımlar atır.

Prezident İlham Əliyev deməkdir: "Bizim siyasətimiz sosial yönümlü siyasətdir. Çalışıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin olunsun".

Biz, lərikililər Sizə hədsiz minnətdarıq, cənab Prezident!

Hacı Musa Bədəlov, Prezident təqaüdcüsü, alim

Prezident İlham Əliyevin sərəncamı ilə



Lərik rayonunda yaradılan müasir yol infrastrukturunu əhalinin çoxdankı arzularını həyata keçirməklə yanaşı, turizmin inkişafına təkan verəcək, əhalinin güzəranı yaxşılaşacaq.

Lərik-Lənkəran yolu görkəmini dəyişir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Lənkəran-Lərik avtomobil yolu müasir formada tikilir. Fərəh hissi ilə qeyd etmək la-



zımdır ki, Azərbaycanda yol infrastrukturunun yenidən qurulması, yeni körpülərin və yol qovşaqlarının tikilməsi uğurla davam etdirilir. Yol tikintisi ilə bağlı layihələrin yerinə yetirilməsi ölkə vətəndaşlarının həyat şəraitini yaxşılaşdırır, iqtisadiyyatın inkişafına müsbət təsir göstərir, yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırır, zəhmətkeşlərin rahatlığına töhfə verir.

"Lərik"

məruz qalan dəniz qayalar artıq xatirələrdə qalıb. Bir neçə körpü genişləndirilib, aktiv sürüşmə ərazilərindəki yol möhkəmləndirilib, süni qurğular və su kanalları, yol kənarlarında ən müasir demir-beton qurğular, istinad divarları tikilib, yol genişləndirilib, qranit qayalar ram edilib. Bəm, həm də əvvəlcədən fərqli olaraq yolun yüksək keyfiyyəti, uzaq məsafələrə tez çatmaq deməkdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sərəncamı ilə tikilən yolun tikintisi başa çatmasa da, artıq yolun gözəlliyi heyrat doğurur.

Prezidentin Sərəncamında göstərilənləri xüsusilə

rə avtomobil yolu yenidən qurulur.

Adı qeyd olunan istiqamətdə yol tikintisindən yazmaq üçün Nuravud kəndinə getmişdik. Yolda qızgın iş gedirdi. Ağır tonnaajlı yük maşınları növbə ilə asfalt döşəyən maşınların qarşısına qoyulmuşdu. Asfalt səliqə ilə tam hazır olan yola yayılır, fəhlələr onlara aid olan işləri operativ həyata keçirirdilər. Bunun ardınca isə iki ədəd kipləşdirici-sıxıcı maşın yere döşənmiş as-



faltın təzə yola çevrilməsi üçün diqqətlə işləyirdi. Kənd sakinləri, yoldan çox istifadə edən sürücülər, dağların əzəmətinə, vüarını, təbiətin gözəlliklərini görmək istəyən şəhər adamları, qonaqlar sevinir, yol ustalarına "sağ olun, əlləriniz yorulmasın" deyirdilər.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Lərik rayonunda həyata keçirilən yol tikintisi layihəsini icra edən şirkətin rəhbəri, təcrübəli və bacarıqlı mühəndis

qayalar, döngələr, dəniz qayaları və təhlükəli yol, dərin dəyərlər bizdən daha diqqətli olmağı, yolu texnologiyaya uyğun olaraq yenidən çəkməyi, gediş hissəsini genişləndirməyi, sərt daşlı qayalara sinə gərib fədakarlıqla işləməyi tələb edirdi. Yay mövsümündə əsas işləri başa çatdırmaq. Dəyərlərdə bir neçə yerdə su axan yerlərdə süni qurğular tikildi, yolun etibarlı olması üçün gediş hissəsini və çiyinləri möhkəmləndirdik. 8 kəndi

əhatə edən ərazidə 5 minə yaxın əhali yaşayır. Onlar onilliklər boyu asfalt yola həsrət qalmışdılar. Nəhayət, orandlıların çoxdankı həsrətinə, tələbinə, yol çətinliyinə son qoyuldu. Cənab Prezidentin ucqar dağ kəndlərinin qayğısı, diqqəti nəticəsində bu dağ yolunda yol çəkilişi başa çatmaq üzrədir.

Fuad Muxtarzadə Lərikdə həyata keçirilən yol tikintisi və digər tikinti layihələrinin həyata keçirilməsində fəallıq göstərib. Bundan



sonra da belə olacaq.

Fuad Muxtarzadənin bir fikrini xüsusilə olaraq nəzərə çatdırmaq istəyirik. Bu, bütün yolu inşaatçılarına, həmiyə aiddir.

- Biz yolları yeni formada, rahat və yaraşlıq şəkildə tikib xalqın istifadəsinə verməklə böyük savab qazanırıq. İllər ötüb keçəcək, şəhər və kənd sakinləri, bu yollardan istifadə edən qonşular hər dəfə mənim başına vaxtında və rahatlıqla gətirəcək, Azərbaycan Pre-

zidentinə, yeni yolun çəkilməsində zəhmət sərf edənlərə ən xoş arzularını bildirəcəklər...

Bundan böyük mükafat, alqış nə ola bilər?

İdris Şükürli, yazıçı-publisist



Yollarımıza ilk dəfə asfalt döşənib

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı Lərik rayonunda uğurla icra olunur. Burada infrastruktur layihələrinin həyata keçirilməsi rayon sakinlərinin arzu və istəyini ifadə edir, rahatlıq, qənaət, vətəndaşın firavanlığı deməkdir.

Biz əvvəllər rayon mərkəzinə gedəndə vaxt itirirdik, dəniz qayaları, təsərrüfat işlərini görmək çətinləşirdi, avtomobillər vaxtından qabaq təmirə dayanırdı. Qış

fəslində isə yol sarıdan çox çətinlik çəkirdik. Arzumuz arzu olaraq qalırdı. Ancaq inanırıq ki, tezliklə yollarımıza qaydaya düşəcək, avtomobillərin rahat gediş-gəlişi təmin olunacaq. Çünki respublikamızın regionlarında, şəhər və qəsəbələrdə, kəndlərdə aparılan yol tikintisi layihələri bunu deməyə əsas verir.

Bu ilin yazından başlayaraq Lərik-Şinəband-Orand-Nuravud yolu əsaslı olaraq yenidən çəkildi, asfalt-beton örtüyü üçün zəmin hazırlandı. Döngələrə, su keçidli-

nə, yolun genişləndirilməsinə xüsusi fikir verildi.

İndi, budur, çəkilən zəhmət, gərgin iş günləri arxada qalıb. Yolçəkənlərin fədakarlığı, ustalıqı öz bəhrəsini verib. İndi Lərik-Nuravud yolu tanınmaz dərəcədə yenilənib. Yola inyə atsan tapmaq olar. Qara asfalt örtüyü üz ağardıb.

İlk dəfə olaraq kənd yolumuz asfalt olub. İndi biz də qonaq-qara yanında üzükölgəli olmağıq. Geniş, rahat və yaraşlıq yollarımıza baxıb qürur hissi keçirəcəyik. Yollarımıza ilk dəfə ola-

raq asfalt örtüyü ilə təmin olunub. Görülən hər bir işə görə Sizə minnətdarıq, cənab Prezident!



Akif Zülfiyev, Nuravud kənd sakini

Vizəzəmin kəndinə qaz çəkilişi başa çatıb

İndi Cənginəvudu mavi yanacaq təmin etmək üçün işə başlanıb

Kənd və qəsəbələri, ölkə vətəndaşlarını bütövlükdə mavi qaz yanacağı ilə təmin etmək gündəmdə duran vacib məsələlərdəndir.

Lərik rayonunda da bu mühüm iş uğurla davam etdirilir. Artıq xeyli yaşayış məntəqəsi mavi yanacaq təmin olunmuşdur.

Əhalini qazla təmin etmək üçün quraşdırıcı və qaynaqçı iş başındadır. "Aqzazın-şaat" MMC-nin işi icraçıları Bayram Bayramovla Vizəzəmin kəndində görüşdük. Kənddə qazlaşma işi başa çatmaq üzrə idi. Növbə Cənginəvud kəndinə çatmışdı.

İş icraçısından öyrəndik ki,

Peştütükdən 5,85 kilometr məsafədə əsas xətt çəkilib. Kənddaxili xətlər çəkilib, paylayıcı qurğular tikilib, qaz xətləri rənglənir və s. Hər bir abonent üçün tənzimləyici və qaz sayğacları qoyulub.

Cənginəvud kəndində 42 abonent qazla təmin etmək məqsədilə işə başlanıb. Həmi-

şə olduğu kimi qaynaqçı Xanlar Mirzəyev, Fərid Mirzəyev, Əlisultan İbadov, Çilingər Şeyfulla Məmmədov, Rəfi Məmmədov, süürücü Məhird Nəbiyev, ekskavatorçu İldırım Səferov texnologiyaları uğurla davam etdirirlər.

"Lərik"


Maliyyə nəzarəti gücləndirilir

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi bütün sosial-iqtisadi hədəflər bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədləridir. Bu strategiya bütövlükdə zəngin və qüdrətli Azərbaycanın davamlı inkişafına xidmət edir. Məhz, bu gün də davam edən bu strategiya daha öndərimiz tərəfindən təməli qoyulmuş inkişaf və tərəqqi konsepsiyasına söykənir və müasir mərhələdə yeni keyfiyyət və kəmiyyət cəhətləri ilə zənginləşməkdədir. Respublikamızda gedən uğurlu sosial-iqtisadi inkişaf rayonumuzun iqtisadiyyatında öz töhfəsini vermiş və həmin inkişaf davam etdirilir.

Heç şübhəsiz ki, rayonumuzun iqtisadiyyatı da bu uğurdan kənarında qalmamışdır. Rayonun 2019-cı il yerli büdcəsinin və dövlət vəsaitləri hesabına görüləcək işlərin təhlili bunu deməyə bizə bir daha əsas verir. 2019-cu ildə rayonumuzun yerli gəlir və xərcləri 5 milyon 855 min manat proqnozlaşdırılmışdır. Büdcənin mədaxil hissəsinin cari gəlirləri 2 milyon 135 min manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait (dotasiya) 3 milyon 720 min manat nəzərdə tutulmuşdur. Yerli büdcənin mədaxil hissəsinin cari gəlirləri birinci yarımillikdə 954 min manata qarşı 1 milyon 290 min manat və ya 135,2 faiz yerinə yetirilmiş, bu da nəzərdə tutulduğundan 336 min manat çoxdur.

2019-cu ilin birinci yarımilliyində yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait (dotasiya) 1 milyon 614 min manat proqnozlaşdırıldığı halda 1 milyon 260 min manat və ya 78,1 faiz icra edilmişdir. Rayonun 2019-cu ilin birinci yarımilliyində yerli büdcəsinin mədaxil hissəsi 2 milyon 540 min manata qarşı 2 milyon 212 min manat və ya 87,0 faiz icra olunmuş, büdcəyə 328 min manat qənaət edilmişdir.

Mərkəzləşmiş büdcədən əlavə olaraq rayonumuzda 2019-cu ilin birinci yarımilliyində əmək haqqı artımı ilə əlaqədar olaraq



580 min manat, məşğulluğun artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində haqqı ödənilən ictimai işlərə cəlb edilmiş əlavə işçilərin xüsusi geyim, inventar və materiallarla təmin edilməsindən ötrü 121,7 min manat, sakinlərin məzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün 1 milyon 679 min manat vəsait ayrılması və təyinatı üzrə xərclənmişdir.

Yol-tikinti və abadlıq işlərinin vaxtında icra edilməsi üçün büdcədə nəzərdə tutulmuş vəsait icraçı təmin edilmişdir.

2019-cu ilin birinci yarımilliyində büdcə vəsaiti hesabına əsas sosial ödəmələrin maliyyələşdirilməsi təmin edilmiş, əmək haqları, pensiya üzrə bütün öhdəliklər yerinə yetirilmişdir. Hesabat dövründə dövlət büdcəsindən ardıcıl və vaxtında maliyyələşmənin təmin edilməsi və yerli gəlirlərin büdcəyə vaxtında daxil olması nəticəsində dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlarında çalışan işçilərin əmək haqlarının, dövlət sosial müdafiə xərclərinin, təmir-tikinti abjadlıq işlərinin və bütün zəruri xərclərinin maliyyələşdirilməsi xəzinədarlıq tərəfindən tam icra olunmuşdur.

2019-cu ilin birinci yarımilliyi başa çatmış, respublikamızda əldə edilmiş nailiyyət-

lərin daha da inkişaf etdirilməsini təmin etmək üçün Prezidentimiz cənab İlham Əliyevin "Azərbaycan Respublikasında sosial inkişafın sürətləndirilməsi tədbirləri haqqında" verdiyi fərmanında respublika iqtisadiyyatının gələcək inkişafını təmin etmək məqsədi ilə maliyyə orqanları qarşısında bir sıra tədbirlərin həyata keçirilməsi zəruri hesab edilmişdir. Qeyd olunmuş fərmandan bütövlükdə vəsaitinin təyinatı üzrə səmərəli istifadə olunması və dövlət vəsaitinə nəzarətin gücləndirilməsi xüsusi diqqət və nəzakət tələb edir. Fərmandan irəli gələn tədbirlərin həyata keçirilməsi ilə əlaqədar olaraq Maliyyə İdarəsi dövlət büdcəsindən ayrılmış vəsaitlərin mövcud normativ sənədlərin tələblərinə uyğun təyinatı üzrə xərclənməsinə nəzarəti daha da gücləndirmişdir.

Respublika büdcəsindən alınmış dotasiyadan səmərəli istifadə edilməsi, ayrılmış vəsait üzərində maliyyə nəzarəti daha da gücləndirilmişdir. Yerli xərclərdən maliyyələşən təşkilatlar maliyyə idarəsinə təqdim etdikləri xərc smetaları, şəbəkə, ştat, kontingent göstəriciləri və tarifləşmə siyahıları təşkilat tərəfindən təhlil edilməsi və əsaslı olaraq şəbəkənin genişləndirilməsi, artıq ştatların və lüzumsuz proqnozlaşdırılmaların ləğvi edilməsi barədə təlimatı göstərişlər verilmişdir.

Dövlət büdcədən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əmək şəraitinin daha da yaxşılaşdırılması məqsədi ilə möhtərəm Prezident İlham Əliyevin məlum sərəncamına əsasən 01 sentyabr 2019-cu ildən əmək haqqı artımı ilə əlaqədar bütün sənədlər tərəfindən tərtib edilmiş və Maliyyə Nazirliyinə təqdim edilmişdir.

Lərik rayonu üzrə Maliyyə İdarəsi rayonda fəaliyyət göstərən büdcə təşkilatlarının rəhbərləri ilə birgə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün əlindən gələni edəcək, dövlət büdcəsindən ayrılmış vəsaitlərin səmərəli istifadəsi üçün bütün qüvvələri səfərbər edəcəkdir.

Elman Abbasov, Lərik rayonu üzrə Maliyyə İdarəsinin rəisi

Çox rahat və yaraşlıq yol

Lərik-Şinəband-Orand-Nuravud-Zərdəbə

Xatirələrdə yaşayan şair Oqtay Rza

Gedişylə qayıdan şair Oqtay Rza qələm dostlarının ovqatına kədər qarışıq bir təbəssüm qatdı...

"Azərbaycan" nəşriyyatında şair Oqtay Rza ilə birinci mərtəbədə rastlaşdıq, görüşüb hal-əhval tutduq. O, məni çay içməyə dəvət etdi, etiraz etmədi. Oqtay müəllim hamını çay içməyə dəvət edirdi. Çay stolunun ətrafı şairlərlə doldu.

Oqtay Rza soruşdu:

- Mirzə, Lerik dağlarında nə var, nə yox? Könlümə dağ havasını udmaq, yaşıl ormanlara baxmaq, ot basmış çitirlərdə addımlamaq, bulağın sərin suyundan içmək düşüb...

- Oqtay müəllim, - dedim - nə vaxt könlün istəyir buyurun, gəlin Lerikə... Siz ki, geoloq-alimsiniz, mineralın sifirini yaxşı bilirsiniz, şeirlərinizdə bunu vəsf etmişiniz. Lerikdə hər daş, qaya siza nəse deyəcək. Qələmdaşlarla görüşürsünüz, maraqlı söhbətlər eşidəcəksiniz.

- Ya qismət, - deyib kiçik əl çantasından "Rübai karvanı, dördlük çələngi" adlı kitabını çıxarıb avtoqrafına mənə təqdim etdi. Üstündə Oqtay Rzanın şəkilli diqqətimi cəlb elədi. Onun nurlu simasından sadəlik, safliq, əzəmət, heyret hiss olunurdu.

Yadıma düşdü ki, şair-publisist, istedadlı qələm dostum Qəhrəman Əliyevin 2009-cu ildə çapdan çıxmış "Ürəyimin dünyada dərdi" kitabı çantamdadır. Axı, o da bu kitabda rübailər, bayatılar və şeirlər çap etdirmişdi. Kitabı Oqtay müəllimə təqdim etdim:

- Həmkarın Qəhrəman Əliyev də rübai yazır, ustad, oxuyun, xoşunuza gələcək. Fikrinizi də mənə bildirin.

- Yaxşı, mirzə, oxuyacam, əlbəttə. Bizim şeir oxumaqdan savayı nə işimiz var. Fikrimi də deyəcəyəm, arxayın ol.

Bir, ya iki gündən sonra yenə də Oqtay Rza ilə rastlaşdıq.


- Mirzə, Qəhrəmanın kitabını oxudum, rübailər və bayatılar xoşuma gəldi. Onun ixtisası nədir?

- Uzun müddət "Bolluq uğrunda" (indiki "Lerik") qəzetində redaktor müavini, partiya və sovet orqanlarında rəhbər vəzifələrdə işləyib. İxtisasca ədəbiyyatçı-filoloqdur.

- Deyirəm axı, belə rübailəri zəngin həyat təcrübəsi, istedadlı ədəbiyyat bilicisi, saf ürək sahibi yazsa bilər. Ona mənim adımdan salamımı yetir və qismət olsa Lerik gələndə mütləq onunla görüşəcəyəm...

Beləcə söhbətimiz bitdi. Çox çəkmədi ki, "525-ci qəzet"də Oqtay Rzanın "Lerikdən gələn rübai soruğu" adlı yazısını çapdan çıxırdı. Onu Qəhrəman Əliyevin kitabındakı rübailərə həsr etmişdi. Amma yazının ixtisasla dərc olunması onun ürəyincə deyildi. Şair dedi:

- Qəhrəman Əliyevə zəng elə də ki, "525-ci qəzet"dəki həmin yazı bütövlükdə



"Ədəlet" qəzetində dərc olunacaq.

Elə də oldu. "Ədəlet" qəzeti həmin yazını, "...Mini ötüb keçəcək!" başlığı ilə tam həcmdə çap elədi. Oqtay Rza yazını oxuyub məmnun qalmışdı...

Bir müddətdən sonra Oqtay Rza Lerikə təşrif buyurdu. O, Qarabağ müharibəsinin şəhidi Bünyadəli Pələngovun anım mərasimini qeyd etmək üçün Züvüç kəndinə gəlmişdi. Şair şəhidin qardaşı, N.Tusi adına Azərbaycan Pedaqoji Universitetində işləyən alim Əbülfət Pələngovla institutdan tanış idi. O, mərasimdə alovlu çıxış etdi, şəhid Bünyadəliyə həsr elədiyi şeiri oxudu.

...Oqtay Rzanın Lerikdə Qəhrəman Əliyevlə görüşü yaddaşalana oldu. Qəhrəman müəllimin evində yazarların məclisi quruldu, süfrə ətrafında şeirlər oxundu, xatirələr dilə gəldi, yadigar şəkillər çəkildi. Qəhrəman Əliyev yeni şeirlərini, sevimli müəllimi Xəlil Rza ilə bağlı xatirələrini söylədi. Sonra şair kitabına avtoqraf yazıb Qəhrəman müəllimə təqdim etdi. Şair yazmışdı:

Baxdım təbiətə
gözəl Lerikdə
Hər daşda, qayada
min sirri gördüm
Çəmən var, çiçək var
yoxuşda dikkədə...
Baxdım təbiətə
gözəl Lerikdə,
Qəhrəman Əli tək
şairi gördüm...
04.09.2009.

Həmin gün Oqtay Rza Qəhrəman müəllimə dedi:

- Mirzə, mən Qalalı kəndində (Muğanlı) 7-ci sınıfdə oxuyarkən Lerikə getmişdim. Dayım orada hüquq sisteminde işləyirdi. Onda iki həftə Lerikdə qaldım. Bəlkə qaldı-

ğım məhəlləyə gedək, o eve baxaçaq...

Qəhrəman müəllim Oqtayla Laləzar xaləgilin (Allah ona rəhmət ələsin) məhəlləsinə baxdılar, gəlini Səbilə ilə salamaşdılar. Şair dərin xəyala daldı və dedi:

- Eh, o günləri xatırlamaq üçün gərəkdir anları yaşayasan...

- Qəhrəman Əli, yazdığın rübailərin xoşuma gəldi. Mən elə bildirdim rübai yazan yoxdur. Sən rübai janrına, onun ifadə tutumuna yaxşı bələdsən. Belə davam etsən rübailərin mini ötüb keçəcək...

...Rübai bu günə, sabahlara da ayaqlaşan, keçmişdən gələcəyə fasiləsiz yol gedən ən qədim şeir növüdür, heç vaxt əhəmiyyətini itirmir. Şərqi, Qərbi, dünyanı dəyərləndirdiyi bu dörd misradan ibarət poeziya meyarı qərinə-qərinə, əsr-əsr addımlayaraq, robotlu, bilgisayarlı zəmanəmizə təşrif buyurub...

Həmin gün yazar Rəzzaq Sucayev, Oqtay müəllimin tələbələri olmuş Hacı Bəyverdi Hüseynov, Gülmirzə Məmmədov və aqsaqqal alim Hacı Musa Bədəlova Oqtay Rza xeyli söhbət etdilər.

Qəhrəman müəllimin hərbiçi oğlu İkinin maşını ilə Lüləkəran kəndinə gətdik. Sərin bulaqdan su götürdük. Şair qartallı uca dağlara, özündə sirlər gizlədən qayalara, əsrarəngiz təbiət gözəlliklərinə tamaşa edib vəcə gəldi. Lerikə həsr etdiyi şeirin misralarını dedi.

Oqtay müəllim Rəzzaq Sucayevin minik maşını ilə Yardımlıya gətdi, orada istedadlı şair Sakit İkinlə görüşdülər. İkinci dəfə Lerikdə olarkən şair Ağacafər Həsənlili ilə Rvaruda gətdilər, adamlarla görüşdülər, qayğıları ilə maraqlandılar.

Oqtay Rza duyğulu şair idi. Dünya malı onun nəzərində gəldi-gedərdi. Əməkdar jurnalist, istedadlı şair Əbülfət

Mədətoğlunun "Ədəlet" qəzetində Oqtay Rzanın vəfatına həsr elədiyi "Ömrümdəki adamlardan biri" yazısında yazır ki, o, tək-cə mənəm üçün sevimli deyildi. O bir şair, bir müəllim, bir ziyalı, bir aqsaqqal kimi öz yerini bilirdi. O söz xirdarı, məclis adamı idi...

Oqtay Rza nəşriyyata bir müddət Nahid Hacızadə ilə birlikdə gəlirdi. Nahid Hacızadə böyüklərə məxsus əzəmətini saxlayırdı, çox təmkinli və alicənab adam idi. O, yuxarıda adı qeyd olunan rübailər kitabında Oqtay Rza barədə "Ürək boyda odun qalsa..." başlığı ilə dəyərlı bir yazı yazıb. Doğrudan da qələm sahibindən ürək boyda odun qalbsa darıxmağa nə qəm-kədəf? Xoşbəxtsən ki, dünya səni xatırlasa əgər...

İdris Şükürlü

P.S. Oqtay Rzanın Lerikə həsr elədiyi şeirini oxuculara təqdim edirik.

Oqtay Rza

Lerikdə

Gül-çiçək sayınşır yoxuşda, dikkə,
Yalçın qayalarda min sirri gördüm.
Baxıb gözəlliyə qədim Lerikdə,
Qəhrəman Əli tək şairi gördüm.

Qəhrəman-tükənmez həvəs var onda,
Qalmaq söz, şeiriyyət qılıncı qında.
Gül-çiçək aşığı oldu üçün,
Adı Qızılqıldız xanımının da.

Salam gətirmişəm dağa arandan,
Razıyam könlümün duyğu tanından.
İkin məharətlə sürür maşını,
Keçirir çəsməli Lüləkərandan.

Təbiət al-əlvan, yaqutlu, duzlu,
Adamlar nə zalım, nə də məkrli.
Burdakı minillik abidələrdən,
Söz açır həmkarım İdris Şükürlü.

Daş da mehribandır burda elə bil,
Gözəllik adamı yüz yərə çəkir.
Burdan qayıdaram xatirələrlə,
Körpə Fəridlə də çəkərdim şəkli.

Hər otu, çəmənə gərəkdir duyam mən,
Sanki şələləyəm, bulaq-çayam mən.
Leriki görmüşəm uşaq olandan,
Ahlı olanda da qonağıyam mən.

Əcəb naxışlıyq, gəlməyə gəzə,
Lerikdə hər məqam xoş oldu bize.
İndicə səfəli Züvüçdən gəlib,
Rəzzaq müəllim də qoşuldu bize.

Yerin cənnət olsun, ustad!

Növbəti sayımızda:

"Ömrümdən sətirələr-xatirələrimdən yarpaqlar"

Həyatının mənasını xalqa xidmətdə, mərdlikdə, yaxşılaşmada, dostu sədəqətdə, düşməne mərhəmətdə, səbir və təmkinlə gördən Məhərrəmli Şahpələngovun hədəf aldığı kitab-memuar barədə publisist sözü ilə tanış olun.

26 il sonrakı görüş:

Əgər Qarabağ qazisi Üzeyir Məmmədovun döyüşçü yoldaşlarını xilas etmək üçün qeyri-adi cəsarəti, düşməne hədsiz nifrəti, fədakarlığı, qorxmazlığı, əsası da torpağa sonsuz sevgisi olmasaydı, onun sağ qalmış silahdaşları indi həyatda yox idilər, onları hansı aqibəti gözləyirdi - demək çətindir.

Gəlin tələsməyə, səngər qoxulu sətirələri oxuyaçaq, xatirələri dinləyək.

Tütüncülük gəlirli sahədir

Tütüncülüğü rayonumuzda inkişaf etdirmək olarmı?

Tütün bitkisinin vətəni cənubi Amerikadır. Tütünün emal edilib nə vaxt məişətimizə daxil olmasının, insanların papiros çəkməsinin vərdiş halını almasının tarixi bizə məlum deyil. Lakin fakt budur ki, istər xarici ölkələrdə, istərsə də Azərbaycanda kifayət qədər siqaret çəkən var, siqaretlə tələbat da var.

İndi siqaretlərin qiyməti də əvvəlki deyil. Tütünün, papirosun insanların gündəlik həyat tərzindən qıxaracağına da çətinindir. Deməli, əlac qalır tütün əkməyə, pul qazanmağa.

Rayonumuzda 19 ərazi icra nümayəndəliyi üzrə 28 hektarda plantasiya salınıb. Bunun 16 hektarını virciniya, 12 hektarını isə immuna növü tütün sahələri təşkil edir. Artıq 3 ton virciniya növü yaşıl kütü yığılaraq Yardımlı rayonundakı qəbul məntəqəsinə təhvil verilib. İmmuna növü tütün isə (quru halda) Şəkidəki qəbul məntəqəsinə təhvil veriləcəkdir.

Tütüncülük sahəsi, bu sahədəki mütəxəssislərlə, fermerlərlə söhbət zamanı məlum oldu ki, Lerikdə tütüncülükdə bir sıra problemlər, çətinliklər mövcuddur. Əgər bu problemlər həllini tapmasa çətin olacaq.

Əvvəllər Lerikdə tütün qəbulu məntəqəsi vardı. Rayon dövlətə 250-300 ton quru tütün yarpağı təhvil verərdi. Yaxşı da gəliri olardı.

Özəlləşmə ilə əlaqədar torpaq azdır. Şəkiyə quru tütün yarpağı təhvil verən 500 kilometr məsafə qət etməli olurlar. Yanacaqda çox vəsait sərf olunur, gəlir çıxarını ödəmir. Yardımlıya məsafə 30 kilometrdir. Yaşıl tütün kütlesi qəbul məntəqəsinə təhvil verildə kifayətə aşağı düşür. Yol xərci də ki, gəliri üstələyir.

Təklif: Əgər Lerikdə tütüncülüğü inkişaf etdirmək istəyiriksə qurutma sexi tikməliyik: Virciniya növü tütünün Lerikdə qəbulu barədə fikirləşməliyik. Yoxsa tütünün işi çətin olacaq...



Görəsən bu daş qoç heykəllərini kim sındırı?

Bəs zibil qutuları nə üçündür?

Hər gün Lerik şəhərinin küçələrindən, zibil qutularından xeyli tullantı yığılıb atılmaq üçün daşınır. Şəhəri hansı dükənlər, salonlar, sadıq saraylar, daha çox zibilləyir, bunu yaxşı bilirsiniz. "Kəlik" adlanan ərazidə və mərkəzi bazar ətrafı ticarət obyektlərində müxtəlif satış nöqtələrinin sahibləri zir-zibilli hara gəldi atırlar. Çünki buna vərdiş ediblər, onlara bir söz deyən də yoxdur.

Şəhərin H.Aslanov küçəsində, bazar ətrafında, Nizami küçəsində zibilləşmə işi ürəkəcan deyil. Tullantılar şəhərdən kənar etmək üçün yeni zibil qutuları alınıb və şəhərin bir neçə yerində qoyulub. Bu çox yaxşıdır. Gərəkdir hamı təmizliyi qorusun, şəhərin küçələrini, ictimai yerləri özününkü bilsin. Bəzi yeniyetmələrə bildiririk: hər gün təmizlik yaradan süpürgeçilərə yazığınız gəlsin. Bilirik ki, tum qırtlayan, enerji içkiləri, sərin sular, siqaret çəki butulkalarını, qutularını hara gəldi tullayan sizsiniz. Məgər evdə sizə beləmi öyrədiblər? "Lerik"

Elan

Şinəband kənd dini icmasına məxsus dairəvi möhür və ştamptı itdiyi üçün etibarsız sayılır.

Səfərov İbrahim Xudaverdi oğlunun Əfqanıstanda döyüş iştirakçısı olduğunu göstərən vəsiqə itdiyi üçün etibarsız sayılır.

Allah rəhmət ələsin!

Lerik RİH aparatının kollektivi Rövşən Bağirova anası **Nuridə xanımın** vəfatından kədərlənir, dərin hüznə başsağlığı verir.

Hacı Musa Bədəlov, Qəhrəman Əliyev, Xureyman Qarayev, Tofiq Bədəlov, Hidayət Bəşirov, Ənvər Məmmədov, Əlirza Əliyev, Ədail Məmmədov, Etibar Həşimov, Elxan Əliyev, İlham Dadiyev, İdris Şixaliyev, Balas Təhməzov, Mahmud Zahidov, Hüseynəğa Şahiyyev, Zəfər İsmayilov Lerik RİH başçısı Rövşən Bağirova anası

Nuridə xanımın vəfatından kədərlənir, dərin hüznə başsağlığı verir.

İdris Şükürlü, Aqil Sucayev, Mübariz Ağayev, Balasirin Nəsirov, Həndəm Tahirov, Elman Abbasov, Kəməddin Məstiyev, Nizameddin Muradov, Ülfət Bəbirov, Eyvaz Babayev, İlham Zülfiyev Lerik RİH başçısı Rövşən Bağirova anası **Nuridə xanımın** vəfatından kədərlənir, dərin hüznə başsağlığı verir.

Ümummilli liderimiz Heydər Əliyev təhsilin prioritet məsələ olduğunu əksər çıxışlarında vurğulamış, "Təhsil dövlətin dayacağıdır" demişdir. Bugünkü cəmiyyətimizdə milli təhsilə münasibət də məhz bu prinsip üzərində qurulmuşdur.

Lerik rayonu növbəti respublikamızın, mən deyərdim ki, bəlkə də dünyanın ən dilbər guşələrindən biridir. Lerik daş dövrünün mağaraları, qəhrəmanları, şəxsiyyətləri, alimləri, nadir təbiəti, uzunömürlüləri ilə məşhur olmuşdur.

Lerikin inkişafında böyük əməyi olanlardan biri də uzun illər gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuş hörmət sahibi olan Haşimov Fərman Süleyman oğludur. Fərman müəllim 1960-cı ildə Lerik rayonunun Haran kəndində anadan olmuşdur. Atası Süleyman kişi nüfuzlu seyidlərdən biri olmuşdur. O, ömrünü milli-mənəvi dəyərlərimizin paxlığına sərf etmişdir.

Hələ gənc yaşlarında müəllim olmaq arzusu ilə yaşayırdı. Bu istək onu Lənkaran Pedaqoji Texnikumuna apardı, ibtidai-sinif müəllimi kimi doğma kəndinə qayıtdı. Lakin Fərman müəllim ali təhsil açmaq istəyirdi. O, texnikumu bitirdikdən sonra sənədlərini indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsinə vermiş, uğurla imtahan verərək universitetə qəbul olmuşdur. Universitetdə qiya bil oxuya-oxuya indiki Hamarəşə kənd tam orta məktəbində ixtisas üzrə işləmiş, nümunəvi işi təhəbbürlə tələməmiş, 1990-cı ildən həmin məktəbə direktor təyin edilmişdir.

Müəllimin işığı



Müəllim! Nə qədər şərəfli, nə qədər uca adı bu ad! Təki onun ləyaqətini doğrultmağı bacarasan, şagird qəlbində damladamla yer tuta biləsən, həmişə öyrənmək və öyrətmək istəyində olasan. Bu istəkdə olan Fərman müəllim rayonumuzun ustad müəllimlərindəndir. İlahi sanki onu müəllim olmaq üçün yaratmışdır. Fərman müəllim hərbiçilik etdiyi məktəbdə tədbirle bağlı keçirilən materialları şagirdlərə öyrətmək üçün təlimin müxtəlif metodlarından istifadə edir. Pedaqoji prosesin ? və vasitələ-

rindən yerli-yerində faydalanır. O, şagirdlərin bilik səviyyəsinin yüksəlməsinə, müəllimlərin pedaqoji ustalıq səviyyəsinin artırılmasına daim diqqət yetirir. Gənc müəllimlərin metodik hazırlığının yüksəldilməsi, təlimdə yüksək nəticələr əldə etməsi müəllimlərin rəğbətləndirilməsi sahəsində məqsədyönlü işlər görür.

Məktəbdə şagirdlərin hərbi vətənpərvərlik və fiziki tərbiyəsinə ciddi fikir verir. Tez-tez bilik yarışları keçirilir ki, bu da şagirdlərin biliyinin artmasına müsbət təsir edir. Fərman müəllim həm özü, həm də onun pedaqoji kollektivi məktəbin şagirdlərinin yüksək bilik səviyyəsi, yaxşı təlim-tərbiyəsi üçün öz şərəfli müəllimlik peşəsinin öhdəsindən layiqincə gəlir.

Fərman müəllim sözbütöv adamdır. Həmişə həqiqəti söyləyir, doğru danışır. Övladlarına da sözü üzə deməyi, yalan danışmamağı öyrədir. Böyüğü yolunu gözleməyi, aqsaqqala, ağbırçuya hörmət etməyi, kimsəsizə, yoxsula kömək əli uzatmağı tövsiyyə edir. İnsanpərvərlik, mərdlik, xeyirxahlıq onun həyat tərzindədir. Mənəli ömrü yaşayır Fərman müəllim. Öz şərəfli və mənəli ömrünü, qəlbini bütün hərəratini xalqa, Vətəne, el-obaya, çalışdığı elm, təhsil kimi sahəyə həsr edir. İnsanı ucaldan, ona başucalığı gətirən

onun həyatda tutduğu mövqeyidir, gördüyü işlərdir. Bu mənada Fərman müəllimin gördüyü işlər - Vizezəmin bələdiyyəsinin sədri işləyərkən ərazidə diqqətli cəlb edən işlər həyat keçirmişdir. Bu barədə mətbuatda yazılar dərc edilmişdir. Çoxunun həyatda düzgün mövqə tutmasına kömək etməsi onun yollarına işıq salması ilə onun ailəsi, doğulub boya-başa çatdığı kəndin camaatı da fəxr edir. Fəxr edirlər ki, Fərman müəllimin yetirmələridirlər.

Fərman Haşimov tarbiyəli, ədəb-ərkanlı ailə sahibi, ziyalı şəxsiyyətdir. Böyük övladı müəllim, bazar ətrafında, Nizami küçəsində zibilləşmə işi ürəkəcan deyil. Tullantılar şəhərdən kənar etmək üçün yeni zibil qutuları alınıb və şəhərin bir neçə yerində qoyulub. Bu çox yaxşıdır. Gərəkdir hamı təmizliyi qorusun, şəhərin küçələrini, ictimai yerləri özününkü bilsin. Bəzi yeniyetmələrə bildiririk: hər gün təmizlik yaradan süpürgeçilərə yazığınız gəlsin. Bilirik ki, tum qırtlayan, enerji içkiləri, sərin sular, siqaret çəki butulkalarını, qutularını hara gəldi tullayan sizsiniz. Məgər evdə sizə beləmi öyrədiblər? "Lerik"

İntiqam Mirzəyev, Birkəndül kənd ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi



<p>Redaktor İdris ŞÜKÜRLÜ</p>	<p>Təsisçilər: Lerik Rayon İcra Hakimiyyəti və "Lerik" qəzetinin redaksiyası H/N:AZ05A11B33080019447400220174 VOEN:6300050071</p>	<p>Lisensiyası № V 280 İndeks 96935 Hər kəs öz imzasına cavabdehdir. Əlyazmalar geri qaytarılır</p>	<p>Redaksiyanın ünvanı: Lerik şəhəri, Nizami küçəsi Tel: (070) 520-73-91</p>	<p>Qəzet "Son Dakika" MMS mətbəəsində hazır diapozitivlərdən çap olunmuşdur. Tiraj: 550 Sifariş: 636</p>	
---	--	---	---	---	--